

«Abunəçi» - fiziki şəxs	«Abunəçi» - hüquqi şəxs və ya fərdi sahibkar	“Telekommunikasiya operatoru”
*Soyadı, adı, atasının adı:..... ..... Sənədin adı:..... *Seriya və nömrəsi:..... *Fərdi identifikasiya nömrəsi (FİN):..... Verilmə tarixi və sənədi verən orqanın adı:..... Vətəndaşlığı: <input type="checkbox"/> Azərbaycanlı <input type="checkbox"/> Əcnəbi <input type="checkbox"/> vətəndaşlığı olmayan Qeydiyyat ünvanı və poçt indeksi:..... Yaşadığı ünvan və poçt indeksi:..... *Son avadanlığın qoşulma ünvanı :..... *Əlaqə nömrəsi (şəhər):..... *Əlaqə nömrəsi (mobil):..... E-mail: .....	H/şəxsin və ya fərdi sahibkarın adı:..... :..... Qeydiyyat ölkəsi:..... Hüquqi ünvanı:..... F aktivi ünvanı:..... Son avadanlığın qoşulma ünvanı:..... Bank rekvizitləri: VÖEN:..... Səlahiyyətli nümayəndəsinin soyadı adı, atasının adı: Vəzifəsi:..... Sənədin adı:..... Seriya və nömrəsi:..... Verilmə tarixi və sənədi verən orqanın adı:..... Əlaqə nömrəsi:..... E-mail:.....	Adı: “Aztelekom” MMC Hüquqi ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 187 VÖEN: 9900038501 H/h: AZ40AZPO91015461200426200116 M/h: AZ76NABZ0135010000000094944 Bankın adı: “Azərpoçt” MMC-nin 1 sayılı filialı Bankın kodu: 691011 Bankın VÖEN-i: 990037711 Swift.Bik: AZPOAZ22 Məsul şəxsin adı/soyadı:..... Vəzifəsi:..... Əlaqə nömrəsi: 170 E-mail: aztelekom@aztelekom.az

Telekommunikasiya xidmətlərinin göstərilməsinə dair bu Müqavilə (bundan sonra “Müqavilə” adlanacaq) bir tərəfdən tərəfdən ..... şəxsinin təmsil olunan “Aztelekom” MMC (bundan sonra - “Telekommunikasiya operatoru”), digər tərəfdən ..... (bundan sonra - “Abunəçi” adlanacaq) arasında telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə bağlanılır.

## 1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. Bu Müqavilə “Telekommunikasiya operatoru” ilə “Abunəçi” arasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Abunəçi”yə seçdiyi telekommunikasiya xidmətlərinin göstərilməsi və “Abunəçi” tərəfindən bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

## 2. TƏRƏFLƏRİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ

### 2.1. “Telekommunikasiya operatoru”nun hüquqları:

- 2.1.1. Göstərilən telekommunikasiya xidmətlərinə görə Müqavilənin Əlavələrinə uyğun olaraq müvafiq haqların ödənilməsinə “Abunəçi”dən tələb etmək;
- 2.1.2. Müqavilə və onun müvafiq Əlavələrində müəyyən edilmiş istifadə qaydalarına riayət etməyən “Abunəçi”yə telekommunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq;
- 2.1.3. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında, fəvqəladə hallar, təbii fəlakətlər zamanı fiziki və hüquqi şəxslərə rabitə xidmətlərinin göstərilməsini müvəqqəti dayandırmaq;
- 2.1.4. Qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

### 2.2. “Telekommunikasiya operatoru”nun vəzifələri:

- 2.2.1. Telekommunikasiya sahəsində qüvvədə olan qanunvericiliyə, digər normativ hüquqi aktlara uyğun fəaliyyət və xidmət göstərmək;
- 2.2.2. “Abunəçi”ni müəyyən edilmiş standart, norma və qaydalarla uyğun olaraq keyfiyyətli və fasiləsiz telekommunikasiya xidmətləri ilə təmin etmək;
- 2.2.3. “Abunəçi”nin müraciətinə əsasən xidmətdə yaranmış texniki problemlərin mümkün qısa müddətdə aradan qaldırılmasını təmin etmək;
- 2.2.4. “Abunəçi”nin müraciətinə əsasən xətt parametrlərinin sazılığının yoxlanılmasını təmin etmək;
- 2.2.5. Telefon xidmətinin istifadə edən “Abunəçi” tərəfindən ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin (yanğından mühafizə (101), polis (102), təcili tibbi yardım (103), qaz (104), elektrik qəza xidməti (199, 186), fəvqəladə hallar (112) və qanunvericilikdə nəzərdə tutulan digər xidmətlərin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin qaynar xətti - 152, Azərbaycan Respublikası Baş Prokurorluğunun korrupsiya və rüşvətxorluqla bağlı qaynar xətti - 161) çağırılması üçün telekommunikasiya şəbəkələrindən ödənişsiz istifadəni təmin etmək;
- 2.2.6. Telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda da ixtisaslaşdırılmış təcili yardım xidmətləri və 170 çağrı mərkəzi ilə əlaqəni mümkün həddədək təmin etmək;
- 2.2.7. “Abunəçi”nin müraciətinə əsasən telekommunikasiya xidmətlərinin qoşulmasını və dayandırılmasını mövcud qaydalara uyğun təmin etmək;
- 2.2.8. Qanunvericiliyə uyğun olaraq “Abunəçi”nin müraciətlərinə baxmaq, onun qəbulunu təşkil etmək və müraciətlərini cavablandırmaq;
- 2.2.9. Fəvqəladə hallar, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar və təbii fəlakətlər istisna olmaqla, hər hansı səbəbdən telekommunikasiya xidmətləri məhdudlaşdırıldığı və ya dayandırıldığı halda “Abunəçi”ni onun səbəbləri və müddəti barədə əvvəlcədən telefon, poçt və ya elektron poçt vasitəsilə məlumatlandırmaq;
- 2.2.10. Müqavilənin 3.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, “Abunəçi”nin telekommunikasiya şəbəkəsinin son nöqtəsindən 100 metrədək məsafədə xidmətlərə qoşulmasını və zəruri təmir işlərini öz hesabına həyata keçirmək;
- 2.2.11. “Abunəçi”nin müraciəti əsasında uşaqların zərərli informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təmin etmək;
- 2.2.12. “Telekommunikasiya operatoru” tərəfindən “Abunəçi”nin mülkiyyətinə verilən (satılan) avadanlığa istehsalçının təqdim etdiyi müddətə uyğun (ONT, Rəqəmsal TV və WiFi Meş Router avadanlıqlarına quraşdırıldığı gündən 1 (bir) il, ONT və WiFi Meş Router avadanlıqları quraşdırıldığı gündən elektrik adapteri/enerji qida blokuna 1 (bir) ay, Rəqəmsal TV avadanlığı quraşdırıldığı gündən elektrik adapteri/enerji qida blokuna, pultuna və HDMI 7 (yeddi) ay zəmanət verilir, “Abunəçi”yə zəmanət aktı təqdim olunur) zəmanət verilir. Zəmanət müddətində avadanlıqda nasazlıq aşkar edildikdə, “Abunəçi” avadanlığa müdaxilə etmədən “Telekommunikasiya operatoru” ilə əlaqə saxlamalıdır. Texniki dəstək nümayəndəsi yerində problemi müəyyən edə bilmədikdə, təhvil-təslim aktı imzalanaraq avadanlıq yoxlanışa aparılır, “Abunəçi” isə müvəqqəti olaraq əvəzedici avadanlıq ilə təmin edilir, əvəzedici avadanlıq təqdim edildiyi andan təhlükəsizliyinə görə “Abunəçi” məsuliyyət daşıyır. Bu Müqavilənin 2.5.10-cu yarımbəndində göstərilən hallar istisna olmaqla, nasaz avadanlığın təmiri mümkün olmadıqda “Abunəçi” yeni avadanlıqla təmin edilir.
- 2.2.13. Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

### 2.3. “Telekommunikasiya operatoru”nun məsuliyyəti:

- 2.3.1. “Telekommunikasiya operatoru” yalnız öz təqsirli hərəkətləri nəticəsində baş verən real zərər üçün qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
- 2.3.2. “Telekommunikasiya operatoru” internet şəbəkəsi üzərindən həyata keçirilən əməliyyat ilə bağlı yaranan hər hansı zərəre görə məsuliyyət daşıyır.

### 2.4. “Abunəçi”nin hüquqları:

- 2.4.1. Seçdiyi xidmətlərin Müqavilə şərtlərinə uyğun olaraq göstərilməsini “Telekommunikasiya operatoru”ndan tələb etmək;
- 2.4.2. Telekommunikasiya xidmətləri, onların tarifləri və tariflərdə dəyişikliklər barədə “Telekommunikasiya operatoru”nun çağrı mərkəzi (170), həmçinin “Telekommunikasiya operatoru”nun www.aztelekom.az olan rəsmi internet sahifəsi və rəsmi sosial şəbəkə hesabları vasitəsilə məlumat əldə etmək;
- 2.4.3. “Telekommunikasiya operatoru”nun şəbəkəsində “Telekommunikasiya operatoru”nun tələblərinə, bu Müqaviləyə və Əlavələrinə əsasən istifadə edərək texniki imkanlar çərçivəsində informasiya mübadiləsi aparmaq;
- 2.4.4. Xidmətlərdə nasazlıq yaranarsa, fasiləsiz fəaliyyət göstərən “170” çağrı mərkəzi vasitəsilə “Telekommunikasiya operatoru”na müraciət etmək;
- 2.4.5. “Telekommunikasiya operatoru”nun hərəkət və hərəkətsizliyindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək;
- 2.4.6. Seçdiyi telekommunikasiya xidmətindən Müqavilə və Əlavələrinin şərtlərinə uyğun istifadə etmək;
- 2.4.7. Qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

### 2.5. “Abunəçi”nin vəzifələri:

- 2.5.1. Telekommunikasiya xidmətlərindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə və Müqavilə şərtlərinə əməl etmək;
- 2.5.2. “Telekommunikasiya operatoru” tərəfindən göstərilən xidmətlər vasitəsilə kommersiya məqsədli rabitə xidmətlərini göstərmək, lisenziya almada qanunsuz olaraq şəhərlərarası və beynəlxalq telefon trafikinin daşıymamaq;

- 2.5.3. Telekommunikasiya şəbəkələrinin istismarını, bütövlüyünü, fasiləsizliyini, qarşılıqlı bağlantısını, informasiya mühafizəsini, radioelektron vasitələrinin elektromaqnit uyğunluğunu təhlükə altına qoyan, habelə digər subyektlər üçün telekommunikasiya xidmətlərinin göstərilməsini çətinləşdirən, yaxud qeyri-mümkün edən hərəkət və ya hərəkətsizliyə yol verməmək, qeyri-standart avadanlıqlardan istifadə etməmək və qanunvericiliklə müəyyən edilmiş standartlara, eləcə də digər tələblərə uyğun olmayan son avadanlığı (telekommunikasiya xidmətlərindən istifadə məqsədilə telekommunikasiya şəbəkəsinin qoşulma nöqtələrini birləşdirilən telefon aparatı, kompüter və digər avadanlıqları) şəbəkəyə qoşmamaq;
- 2.5.4. İstifadə etdiyi telekommunikasiya xidmətlərinin qiymətini bu Müqavilənin müvafiq Əlavəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək, müvafiq icra hakimiyyəti orqanı (qurumu) və "Telekommunikasiya operatoru" telekommunikasiya xidmətlərinin qiymətlərində dəyişiklik etdiyi halda, bu dəyişikliklərin açıq informasiya mənbələrində elan edildiyi və ya elanda göstərilən tarixdən etibarən yeni qiymətlərə uyğun ödəniş etmək;
- 2.5.5. Telekommunikasiya xəttinə qoşulmuş son avadanlığın standartlara uyğunluğunun yoxlanılması məqsədilə "Telekommunikasiya operatoru"nın səlahiyyətli nümayəndəsinə son avadanlığa baxış keçirməsi üçün şərait yaratmaq;
- 2.5.6. İdentifikasiya modulunu və təqdim edilən telekommunikasiya xidmətlərini başqa şəxslərə daimi istifadə üçün, habelə gəlir (mənfəət) əldə etmək məqsədi ilə kirayəyə verməmək və belə xidmətlərin göstərilməsinə şərait yaratmamaq;
- 2.5.7. Ünvanının və ya xidmət kateqoriyasının (əhali və ya qeyri-əhali) dəyişdirilməsindən 10 gün əvvəl "Telekommunikasiya operatoru"na bu barədə məlumat vermək;
- 2.5.8. Hüquqi şəxs olan "Abunəçi" ləğv olunmazdan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada yenidən təşkil edilməzdən 10 gün əvvəl "Telekommunikasiya operatoru"na bu barədə məlumat vermək;
- 2.5.9. Telekommunikasiya xidmətində nasazlıq yaranarsa, "Telekommunikasiya operatoru"na (170 – çağrı mərkəzi) məlumat vermək;
- 2.5.10. "Telekommunikasiya operatoru" tərəfindən təmin olunan və onun mülkiyyətinə və ya istifadəsinə verilən avadanlıqlardan düzgün istifadə edilməsini təmin etmək, öz təqsiri üzündən həmin avadanlıqlar yararsız hala salındığı təqdirdə, onların təmir xərclərini ödəmək və ya təmir mümkünsüz olduğu halda, öz hesabına yenisinin alınmasını təmin etmək;
- 2.5.11. "Telekommunikasiya operatoru" tərəfindən təqdim edilən avadanlığa kənar müdaxilə etməmək və avadanlığın yerini dəyişməmək;
- 2.5.12. Telekommunikasiya şəbəkəsinə giriş üçün öz parametrlərinin təhlükəsizliyinə cavabdeh olmaq və giriş kanalından icazəsiz istifadəyə yol verməmək;
- 2.5.13. Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
- 2.6. **"Abunəçi"nin məsuliyyəti:**
- 2.6.1. "Abunəçi" təqsiri olaraq "Telekommunikasiya operatoru"na vurduğu zərərə və bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam və ya lazımcına yerinə yetirilməməsinə görə "Telekommunikasiya operatoru" qarşısında qanunvericilikdə nəzərdə tutulan qaydada tam həcmdə məsuliyyət daşıyır.

### 3. TARİFLƏR VƏ ÖDƏNİŞ ŞƏRTLƏRİ

- 3.1. "Abunəçi" tərəfindən seçilmiş xidmətlərə görə qoşulma haqqı, abunə haqqı və xidmət haqqı bu Müqavilənin ayrılmaz hissəsi hesab edilən Əlavələrlə tənzimlənir. Telekommunikasiya xidmətlərinin qiymətləri müvafiq icra hakimiyyəti orqanının (qurumunun) təsdiq etdiyi tariflərə və tarifləri dövlət tərəfindən tənzimlənməyən Telekommunikasiya xidmətlərinin qiymətləri isə "Telekommunikasiya operatoru"nın müəyyən etdiyi və internet saytında, eləcə də xidmət mərkəzlərində açıq məlumat bazalarında nümayiş olunan xidmətlərin tarif cədvəlinə uyğun qaydada hesablanır və Müqavilənin Əlavələrində qeyd olunan müddətdə nağdsız qaydada ödənilir.
- 3.2. Qoşulma haqqına "Abunəçi" fiziki şəxs olduqda, "Abunəçi"nin telekommunikasiya şəbəkəsinin son nöqtəsindən 100 metrədek məsafədə telefon və internet xidmətlərinə qoşulması, hüquqi şəxs və ya fərdi sahibkar olduqda, telekommunikasiya şəbəkəsinin son nöqtəsindən 100 metrədek məsafədə telefon xidmətinə qoşulması daxildir. Göstəriləndən artıq məsafədə xidmətlərə qoşulma üçün zəruri xərclər (xətt materiallarının, dirəklərin, iş və xidmətlərin dəyəri) "Telekommunikasiya operatoru" tərəfindən hazırlanmış smetaya uyğun "Abunəçi" tərəfindən ödənilir.
- 3.3. Telekommunikasiya xidmətlərinə qoşulma Müqavilə və müvafiq Əlavə imzalandıqdan sonra 6 gün müddətində "Telekommunikasiya operatoru" tərəfindən təmin edilir. Aylıq abunə haqqının hesablanması xidmətin hazır olduğunu təsdiq edən təhvil-təslim aktı Tərəflər arasında imzalandıqdan sonra başlayır.
- 3.4. Qanunvericilikdə baş vermiş dəyişikliklər və ya bazar konyukturasının əhəmiyyətli dərəcədə dəyişməsi səbəbi ilə "Telekommunikasiya operatoru" tərəfindən tariflərdə dəyişikliklər edilərsə, azı 30 (otuz) gün əvvəlcədən bu barədə "Telekommunikasiya operatoru"nın www.aztelekom.az internet sahifəsində məlumat yerləşdirilməli və ya digər üsullarla "Abunəçi" məlumatlandırılmalıdır. "Abunəçi" yeni tariflərlə xidmətlərdən istifadə etmək istəmədikdə yazılı şəkildə müraciət etməklə, Müqaviləyə xitam verə bilər. Yeni tariflər tətbiq edilməyə başladığı vaxtdan 30 (otuz) gün müddətində "Abunəçi" tərəfindən Müqaviləyə xitam verilməsi barədə "Telekommunikasiya operatoru"na müraciət edilmədiyi halda, bu "Abunəçi" ilə yeni tariflər barədə razılaşmanın əldə edilməsi kimi qiymətləndirilir.
- 3.5. Telekommunikasiya xidmətlərinə qoşulma təmin edildikdən sonra Müqavilə "Abunəçi"nin müraciəti əsasında ləğv edilərsə, birdəfəlik qoşulma haqqı və cari hesablama dövrünə görə ödənilmiş abunə haqqı geri qaytarılır.
- 3.6. Telekommunikasiya xidmətinə qoşulmadan öncə "Abunəçi" tərəfindən ödənilən "avans" məbləği hesabda qalır (dondurulur). "Abunəçi"nin yazılı müraciətinə əsasən həmin avans məbləği xidmətlərin ödənişi üçün istifadə edilir və ya Müqaviləyə xitam verildikdən "Abunəçi"yə qaytarılır.
- 3.7. "Abunəçi"yə Telekommunikasiya xidmətləri müvafiq telefon nömrəsi üzərindən verildikdə və xidmətə qoşulma tarixindən asılı olmayaraq nömrədə şəhərlərarası, beynəlxalq və mobil nömrələrə zənglər üzrə borc yarandıqda telefon xidməti birtərəfli məhdudlaşdırılır və nəticədə həmin nömrə üzərindən verilən bütün xidmətlər dayandırılır. Bu halda nömrə üzərindən verilən bütün əlaqəli xidmətlərin dövrü həmin xidmət üçün nəzərdə tutulmuş müddətlə məhdudlaşır və "Abunəçi" tərəfindən həmin xidmətlərin faktiki istifadə müddətindən asılı deyil. Qoşulmanın edildiyi telefon nömrəsi borca görə bağlı olduğu müddətdə həmin xidmətin göstərilməməsinə görə "Abunəçi"nin əvvəlcədən ödədiyi, lakin istifadə edilməmiş hesablama dövrünə uyğun məbləğ ona geri qaytarılır.
- 3.8. İnternet xidməti telefon nömrəsi üzərindən verildikdə və nömrənin istifadəçisi ilə internet xidmətinin istifadəçisi eyni şəxslər olmadıqda, nömrənin sahibi olan "Abunəçi"nin yazılı tələbi ilə internet xidmətindən istifadə edən "Abunəçi"yə xəbərdarlıq edilməklə internet xidmətinin verilməsi dayandırılır.

### 4. MÜQAVİLƏNİN MÜDDƏTİ, XİTAMI VƏ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ

- 4.1. Bu Müqavilə hər iki tərəfdən imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir. "Abunəçi" Müqavilə müddətinin bitməsinə 30 (otuz) gün qalmış digər Tərəfə bilavasitə və ya yazılı müraciət etmədikdə Müqavilə avtomatik olaraq növbəti 1 (bir) il müddətinə uzadılır.
- 4.2. "Abunəçi" 30 (otuz) gün əvvəlcədən "Telekommunikasiya operatoru"nu yazılı xəbərdar etməklə Müqaviləyə vaxtıdan əvvəl xitam verə bilər.
- 4.3. "Abunəçi" Müqavilənin və Əlavələrinin şərtlərini, qanunvericiliyin tələblərini pozduqda, həmçinin "Abunəçinin" təqsiri nəticəsində "Telekommunikasiya operatoru"na məxsus xətt və avadanlıqlara zərər vurulduqda "Telekommunikasiya operatoru" tərəfindən Müqaviləyə dərhal xitam verilə bilər.
- 4.4. Müqaviləyə vaxtıdan əvvəl xitam verilməsi "Abunəçi"ni öhdəliklərini icra etməkdən azad etmir.
- 4.5. Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr danışıqlar vasitəsilə həll edilir. Əgər mübahisə 30 (gün) müddətində danışıqlar vasitəsilə həll edilməzsə, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının mediasiya təşkilatlarında və məhkəmələrində baxılacaqdır.
5. **YEKUN MÜDDƏALAR**
- 5.1. "Abunəçi" qəbul edir ki, onun ünvanında "Telekommunikasiya operatoru"ndan asılı olmayan səbəblərə (elektrik enerjisinin kəsilməsi, kəskin hava şəraiti, xidmətin təchiz edildiyi avadanlığın yerləşdiyi yerlərin su ilə dolması, yanğının baş verməsi və digər xarici təsirlərə məruz qalması, elektrik təchizatında kəsilmənin və ya qüsurların olması və digər bənzər halların baş verməsi, həmçinin "Abunəçi"nin quraşdırdığı avadanlıqlarda texniki nasazlığa) görə xidmətlərdə yaranmış fasiləyə və ya xidmətin səviyyəsinin aşağı düşməsinə "Telekommunikasiya operatoru" məsuliyyət daşımır və belə halların mövcudluğu keyfiyyətsiz və ya qüsurlu xidmət kimi qiymətləndirilmir.
- 5.2. Bu Müqavilə hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə imzalanmışdır, bir nüsxə "Telekommunikasiya operatoru"nda, digər nüsxə isə "Abunəçi"də saxlanılır.
- 5.3. "Abunəçi" barəsindəki məlumatların sorğu məlumat mənbələrində göstərilməsinə etiraz:

etmir  edir.

Telekommunikasiya operatoru

Abunəçi

İmza: \_\_\_\_\_  
(M.Y.)

İmza: \_\_\_\_\_  
(M.Y.)